

Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin
Dövlət Sığorta Nəzarəti Xidmətinə

_____ünvanda yaşayan,

(adi, atasının adi, soyadı)

tərəfindən

VƏTƏNDAŞ QÜSURLUĞUNUN
TƏSDİQ EDİLMƏSİ BARƏDƏ

ƏRİZƏ

Bildirirəm ki, mən _____,
(adi, atasının adi, soyadı)

(şəxsiyyət vəsiqəsinin seriyası: _____, nömrəsi: _____, doğulduğu tarix: _____, doğulduğu yer: _____) mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə heç zaman məhkum edilməmişəm, hazırda qəsdən törədilmiş cinayətlərə görə məhkumluğum yoxdur, eyni zamanda

(rəhbər işçi vəzifəsinə namizədlər üçün: hüquqi şəxsin fəaliyyət növünün adı və həmin hüquqi şəxsdəki vəzifə, sığorta vasitəçisi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün: müvafiq fəaliyyət növünün adı)

vəzifəsini tutmağıma / fəaliyyəti ilə məşğul olmağıma məhkəmə qərarı ilə qadağa qoyulmamışdır.

İmza: _____

Tarix: _____